

Şam və Pərvanə

© Əzizə Cəfərzadə “Anamın Nağılları” Kitabı
Bakı: Gənclik, 1982

Şam yanır...

Gülnar baxır...

Pərvanə dolanırdı...

Qız qara gözlərini oddan çevirib nənəsinə zillədi:
—Nənə can, bəs bu gecə mənə nağlı demiyəcəksən?

Ömrünün ikinci əsrini yaşamaqda olan qarı dükçəsini tovlayaraq dedi:
—Daha nağıl qurtarib bala! Neçə ildir ki, sən nağıl başa düşəli, hər gecə birini deyirəm.
Buna nağıl dözər?

Qız hiyləgərcəsinə gülümşədi. Nadinc əllərini nənənin dükçəsinə atdı:
—Nənə can, bəs sən deyirdin ki, sinəm kitabdı?

Qarının gözləri güldü:

—Elədi bala! Bilirdim. Cox bilirdim, amma daha huşum qalmayıb. Qocalmışam. Axi
meşədə də mən yaşıda ağaç yoxdu.

Gülnar artıq bu gecə qaridan heç bir şey eşidə bilməyəcəyini görünçə qəmləndi. Başını
nənəsinin dizi üstünə qoyma. Yenidən gözlərini şama dikdi. İncə bir pərvanə şamın
başına hey dolanırdı. Qız şirmayı əllərini uzadıb onu oddan kənar etdi. Lakin o, alovdan
əl çəkmirdi... Zərif qanadları qarsalanırdı.

Qız nənəsindən soruşdu:
—Nə üçün yanır, nənə can?

Qarı dükçəsini yerə qoyma. Qızın ipək telli başını siğalladı. Gözləri bir nöqtəyə zilləndi:
uzun müddət düşündü. Baxdı... baxdı... Gülnarın lap səbri tükənmişdi ki, birdən sanki
qarının qoca xəyalında nəsə canlandı:

Mən aşiqəm oduzaq,
O cənnətdi, o duzax,
Səməndər fikir aşiq,
Olmaş səndən od uzaq!—
deyə piçildadı. Gülnar təəccübləndi:
—Bəs bu nə deməkdir, nənə?

Qarı dedi:
—Qulaq as, mənim balam, nənəm mənə bir əhvalat danışmışdı. Ona da özgəsi deyibmiş.
Qulaq as! Onda pərvanənin nə üçün yandığını bilərsən.

Qız yeni bir nağlı eşidəcəyini düşənərək sevindi. Başını nənəsinin dizi üstündə rahatlayıb dinləməyə hazırlaşdı.

Qarı gözlərini ona dikib sözünü belə başlandı:
—Qədimdə, lap çox qədimdə yer üzündə bir qəbilə yaşayırı. Bu qəbilədə qızıl gül kimi zərif, günəş qədər işıqlı, mərd ürəkli bir bir gənc vardi. O, qəbilənin ən birinci igidlərindən sayılırdı. Oğlanın yel kimi at çapib, küləklə yarışması, ildirim kimi düşmənə şığıması dillərdə deyilirdi. Onun oxundan bir ov yayına bilməz, kamani gəriləndə düz-dünya çoxlarının gözündə daralardı. Hələ bir zaman yadlar məbədi uçurmaq istəyəndə o, sinəsini oda sıpər etmiş, elin ibadətgahını qorumuşdu. Lakin o vaxtdan bəri onun ömrü ovda keçirdi. El atəsgaha yiğilib oda sitayış edirkən o, çöllərdə cüyür qovardı. Nə isə, mənim balam, o belə oğlandı.

İgidin sevgilisi isə, sabah yeli qədər inca, qonça kimi xoş ətirli, qoşa şahmar hörüklü gözəl bir qız idi. Elə bil ki, allahın lap kərəmi cuşa gələndə bu qızı yaratmışdı.

Qızın adı Qonça, oğlanının Səməndər idi, mənim balam.

Adətə görə Səməndər elin gənclərilə birlikdə atəsgaha gəlməli, ovlarından hədiyyə gətirməliydi. Qəbilə başçısından xeyir-dua aldıqdan, sevgisinə, sədaqətinə and içdikdən sonra qızə olan eşqini açmaliydi. Lakin Səməndərin eşqi özü kimi azad idi. O, zümrüb çəmənlərin ala-bəzək çiçəklərindən toplayır, su pərilərinə məxsus çələng hörür və Qonçaya gətirərdi. Qız çələngi başına qoyar, hər sabah bülbüldün bahar mahnisini andiran sevimli bir səslə öz eşqindən oxuyar, bülbüldinleyəndə susar... uzaq-yaxın ellər bu tərənnümə heyran qalardı.

Qəbilə başçısı qoca Tuğyan da Qonçanı xoşlayırdı. Onun ürkək baxışlarını, ceyran yerisini, məlahətli çöhrəsini görəndə ağlımı itirirdi...

Lakin ellər gözəli onun eşqinə qarşı çox soyuqdu. Qız könlünü Səməndərə vermişdi.

Qərəz, mənim balam, bu lətif, işvəkar pəri Tuğyanın tayı deyildi.

Qoca sərkərdə, artıq hicrana dözə bilməyib, sərrini ən yaxın dostuna açdı. Dostu isə igid Səməndərin Qonçanı sevdiyini söyləyib onu bu addımdan saqındırmağa çalışdı... olmadı...

Getdikcə daha artıq bir vəcdlə coşan eşq Tuğyanın ürəyini budayırıldı. O düşünür, Səməndəri aradan qaldırmağa bir çarə axtarırdı... tapa bilmirdi...

El, qəbilə Səməndəri çox sevir, ən yaxın dostları belə Tuğyana kömək edə bilmirdi. Əli hər yerdən üzülən qoca qıvrılırdı.

Elə bu zaman sanki tale özü onun köməyinə gəldi. Xəbər çıxdı ki, yadlar, qəbilənin uzaq yaylaqlarına basqın etmiş, mal-qaranı oğurlamış, gəlinləri-qızları əsir etmiş, bir neçə igidi öldürmüslər. İndi isə ibadətgahlara hücum edib müqəddəs atəşgahı talamaq istəyirlər. El atəşgaha toplandı...

Hamı həyəcanlı idi. Böyük-kiçik hamı bu xəbərdən qəzəblənmişdi. Tuğyan ibadət mövqeyinə çıxdı. Dəniz kimi coşan xalqın önündə Səməndəri görünçə ürəyi atlandı. Gözləri kin və qəzəblə yandı:

—Nəyə coşursan, ay el?! Sənin önündə Səməndər kimi bir igid durur. O, basqınçıları geri oturdar. Mən onu sizə ordu başçısı tə'yin edirəm! Gedin, odlar köməyiniz olar!..

El bu sözləri alqışla qarşılıdı. İgidlər yaraqlanmaqcın evlərinə dağıldı. Az keçdi. Böyük atəşgahnin önündə hamı toplandı. Səməndər, qəbilə gəncləri önündə vüqarla durumuşdu. Arabir qızlarla yanaşı duran Qonçaya və sevgilisinin bir az əvvəl ona bağışladığı üzüyə baxındı. İgid xatırladı: qız ona “üzüyümün qaşı qızəranda, bil ki, dara düşmüşəm” demişdi. Səməndər düşünürdü. Qız nə üçün belə demişdi? Onu düşüncələrindən, qəbilə başçısının sözləri oyatdı. Qəbilə ağsaqqalları atəşgah önündə döyüşə gedən gənclərə xeyir-dua verdilər. Səməndər atını tərpətdi. Qəbilənin Qonçasını qorumağa yollandı.

... Gün keçdi, ay dolandı... Uzaqlarda, düşmənlə çarpışmağa gedən igidlərdən, Səməndərdən soraq çıxmirdi. Qonça ayrılıq dərdinə mərdliklə dözür, el isə ürək çirpintisiyla oğullarından xoş xəbər gözləyirdi. Tuğyan da qıvrılırdı. Taleyin göndərdiyi bu kömək onu çox düşündürdü. Bu döyüslərdə Səməndər ölsəydi... ölä bilsəydi... İgidin həlak olması xəbərini daha tez öyrənə bilmək üçün Tuğyan döyüş yerinə bir qasid göndərmişdi. Orada nə olsayıdı, Tuğyan xəbər biləcəkdi. Tuğyan qara fikirlərindən əl çəkməmişdi. Bir neçə dəfə Qonçanı və ya atasını ələ almağa çalışmışdısa da müvəffəq olmamışdı.

Qaranlıq bir gecə idi. Tuğyanın evinə qara bir atlı yanaşdı. Qulağı səsdə olan qəbilə başçısı eyvana atıldı. Bu gələn onun dostu qasid idi. O, Səməndərin böyük bir müvəffəqiyyətlə düşməni məhv etdiyi və bu yaxın günlərdə qəbiləyə qayıdacağı xəbərini

gətirmişdi. Tuğyanın qolları vurulmuş kimi yanına düşdü. Nəyahət, o özünü toxdadıb son vasitəyə əl atdı.

Sənə Səməndərdən deyim, qızım, Səməndər doğrudan da qalib çıxmışdı. O, düşməni tamamilə dağıtmışdı. İndi isə quş kimi sevgilisinə doğru uçurdu. Qəzadan, bu gecə, uzun döyüşlərdən və neçə günlük dayanmadan çapdığından atı yorulmuşdu. Odur ki, igid atını çidarlayıb otlağı buraxdı. Kəndə cəmi bir neçə ağaçlıq yol qalmışkən Qonçasına çata bilməyib, burada gecələməyə məcbur olduğu üçün o çox pərişan idi. Çarəsiz çəmənzarda yatmalı oldu. Çobanyastığı gülləri onun nazbalışı, lətif bahar çəmənliyi döşəyi, yaz buludları yorğanıyordu... Səməndər yatırıldı.

...Çox, çox qəribə bir yuxu görürdü. Ona elə gəlirdi ki, hardasa gül gülü çağırın bir bağçada gəzinir. Görmədiyi bir bülbülün cəhcəhinə qulaq asır. O, ağaclarla göz gəzdirib sari bülbülün yerini axtarırdı. Birdən gözü yaxındakı qızılıgül koluna düşür. Bülbülün səsi bu koldan gəlir. O bülbülü axtara-axtara qızılıgül koluna yanaşır. Ən yüksək budaqdakı açılmamış bir qonça gözünə dəyir. O, əlini uzadıb qonçanı dərir və həsrətlə iyliyir. Ox... Nə vaxtdan bəri o, qonçaya həsrət idi... Birdən onun qarşısına bir yiğin qəzəbli insan çıxır. Onlar qonçanı ondan tələb edirlər. Səməndər vermir. İnsanlar zorla almaq istəyir, Səməndər qılınca əl atıb qoncasını qoruyur. Bu mənim ürəyimdir... Verə bilmərəm—deyə hayqırır... Lakin o təkdir. Səməndəri tutub qollarını bağlayırlar. Ömrü uzunu qolu dalına qatılmayan igid hirsindən boğulur. Lakin Səməndərin gözü önündə od qalayıb əlindən zorla alınan qoncasını oda atırlar. Birdən ona elə gəlir ki, bu qızılıgül qonçası deyil, onun ürəyidir yanır. O, ürəyini oddan çıxarmaq üçün cirpinir... Alovlar içində yanana qızılıgül qonçası şəkilli ürək isə haraya çağırır...

—Səməndər, sevgilim!...

Ax! Bu ki onun sevgilisinin, Qonçasının səsidir. İgid var qüvvəsilə qolunu bağlayan ipləri çəkib qırır. Oda doğru atılır. Ürəyini alovdan çıxarmaq üçün əllərini uzadır. Alovlu dillər onun barmaqlarını qarsalayırlar...

İgid hövlnak yuxudan ayıldı. Sabahın ala-toranında gözü barmağına düşdü. Qonçanın üzüyünün qaşı qızarmışdı. Bu doğan günəşin al şəfəqi idimi, ya doğrudan da qan idi. İgid bilmirdi.

Səməndər cəld atını tutub yəhərə sıçradı. Dördnala qəbiləyə sari çapmağa başladı... Tuğyan isə bu gecə yata bilmədi. Gecə kimi qara büruncaya bürünüb evdən çıxdı. Kölğə kimi sürünb Qonçanın otağına soxuldu. Gələcək xoşbəxt günlərinin, sevgilisinin qalibiyyətnən qayıdacağı eşqilə körpə yuxusuyla yatan Qonça otağında yad nəfəs duyunca ayıldı. Tuğyanı görürkən titrədi. Qara kölgə dilə gəldi:

—Fəlakət, gözəl pəri. Onlar hamısı məhv olmuşlar. Səməndər elə xain çıxmış, düşmənə satılmışdır...

Qonçanın gözləri qaranlıqda parladi:

—Bəs sən, el başçısı, indi qəbilənin fəlakətinə yas tutmalyıkən, burada nə gəzirsən?

—Mən sənə çox acidim, Qonça. Xain Səməndərin ürəyinə vurduğu yarani öz məhəbbətimlə saqlamış istəyirəm.

Qız qətiyyətlə səsləndi:

—O, xain ola bilməz, sərkərdə! Qaranlıq gecədə özgə xanimanına soxulan el başçısı xain olmağa daha çox yararlıdır. Rədd ol!..

Tuğyan qəzəbləndi:

—Özünü gözlə, qız!

Dan yeri sökülürdü... Tuğyan gecə kimi günəşdən qorxub komasına çəkildi... Qonça isə sübhü diri gözlə qarşılıdı.

Səhərdi...

Baharın lətif, xoş rayihəli bir sabahiydi...

El oyandı... Tələf olan ordunun fəlakət xəbəri qəbiləyə yayıldı. El həyəcana geldi. Dalğalı ümman kimi coşdu... Kükredi... Qəbilə başçısının qapısına yönəldi, eli fəlakətdən qorumaq üçün atəşə yalvarmaq dilədi...

Tuğyan elin qarşısına çıxdı:

—Od qurban tələb edir, ay el, qəbilənin ən yaraşıqlı qızlarından biri atəşgaha qurban gətirilməlidir.

Qəbilə ağsaqqalları məşvərətə oturdular. Tuğyan bir başçı kimi ilk söz deməli idi. O, Qonçanı qurban verməyi məsləhət bildi...

Az keçdi... Tuğyanın əmrilə Atəşgahda od qalandı... Şöləsi ətrafi bürüdü... Xalq ibadətgaha toplandı. Hami həyəcan içində qurbanı gözləyirdi.

...El, Qonçanı görünçə yaniqli bir nalə çəkdi. Qəbilə bülbülünün susmasını kimsə istəmirdi... Lakin...

...Tuğyan yubanmaqdən qorxaraq həmin dəqiqə Qonçanı məhv etmək istəyirdi... Ona qismət olmayan pəri, Səməndərə də qalmamalıydı.

Qonça isə məgrur başını dik tutmuş, durduğu yüksəklikdən, bütün gözəlliyi ilə nəzərləri oxşayırırdı. Six qara saçları çiyinlərinə dağılmış, cəsarətlə köksünü irəli vermiş, gözlərini uzaqlara zilləmişdi... Sabah nəsiminin qopardığı six toz aralanır, ona elə gəlirdi ki, toz

dumanından Səməndər zühur edəcəkdir. "Ah... bircə son dəfə onu bir anlığa da görə bilsəydim... Vaxtsız ölüm məni bu qədər düşündürməzdi"—deyə piçildadı...
—Səməndər xain deyil, ay el!—deyə birdən hayqırıldı.
—Bəli o, xain ola bilməz!..
—Gözləyək!.. —deyə el səs-səsə verdi.

...Tuğyan isə tələsik müqəddəs odun şərəfinə bir şer oxudu. Qəbilənin, elin, igidlərin səlamətliyi üçün allaha yalvardı...

...Od öz qurbanını aldı.

Qonça yanındı...

Birdən, az əvvəl, Qonçanın həsrət dolu gözləri dikilən yoldan əvvəl bir toz buludu, sonra dördnala qəbiləyə sarı çapan bir atlı zühur oldu. Bu Səməndərdi...

Qonçası yanındı.

—Səməndər, sevgilim!..

—Gəlirəm, Qonçam!..

İgid çatdı. Atdan yerə sıçrayıb özünü sevgilisinə doğru atdı. Onu dörd bir tərəfdən tutdular. Müqəddəs oda yaxın getməyə qoymadılar.

Qonça yanındı...

Birdən Səməndər Tuğyanın və dostlarının qolları arasından çıxıb, çırpınaraq od ətrafına hərləndi... Yaniqli nalə çəkib kiçildi, xirdaca bir pərvanəyə çevrildi... Havalanıb uçdu...

Qonça yanındı...

Pərvanə özünü oda cirparaq, zabanə çəkib şölələnən tonqalın başına fırlanıb uçmağa başladı...

Alovlu dillər onun qanadlarını qarsaladı.

Tuğyan təəccübündən donub qaldı...

Bu halı görən el, qəbilə başçısının xəyanətini anlayıb coşdu.

El gücü, sel gücü...

Qəbilə əhli Tuğyanın cəzasını öz əllərilə verdi.

Qonça şam kimi yandı... Pərvanə isə od aşiqi, şam həmdəmi adlandı...

...Və o gündən el, Səməndər və Qonça xatirinə hər il baharın ilk sabahında meydanda tonqal qalayır... Pərvanə rəqsinə başlayır... od ətrafına fırlanır...

Pərvanə isə hər dəfə tonqal və şam yandırıldığını görəndə gəlir... sevgilisini xatırlayıb odun başına fırlanır.

...Odu ki, mənim balam, o vaxtdan bəri bütün pərvanələr şama dolanır, özlərini atəşə çırpır, alovdan yanırlar...

Nənə susdu...

Amma yenə də şam yanır...

Gülnar mürgüləyir, baxır...

...Pərvanə dolanırdı.

Mətni yiğidi: Gülnar Aydəmirova
Veb üçün hazırladı: Aynurə Hüseynova
AZERİ.orga qoyuldu: Fevral, 2003